

Sığorta hadisələrinin statistikasi

Sığortaçının (təkrarsığortaçının) adı: "Atəşgah Həyat SŞ" ASC

Hesabat dövrü 4-cü rüb 2025-ci il
(rüblik dövr üzrə)

Əsas sığorta növləri	Sığorta hadisələrinə dair məlumat									
	Rübün (ilin) əvvəlinə tənzimlənməmiş sığorta hadisələrinin sayı	Rüb (il) ərzində baş vermiş sığorta hadisələrinin sayı	Rüb (il) ərzində tənzimlənmiş sığorta hadisələrinin sayı			Rübün (ilin) sonunda tənzimlənməmiş sığorta hadisələrinin sayı	Sığorta hadisələrinin ortalam tənzimlənmə müddəti	Sığorta hadisələrinin tənzimlənmə əmsalı	Sığorta ödənişindən imtina əmsalı	Rüb (il) ərzində barəsində məhkəmə işi davam edən sığorta hadisələrinin əmsalı
			Sığorta ödənişi verilmiş sığorta hadisələrinin sayı	Sığorta ödənişindən imtina verilmiş sığorta hadisələrinin sayı	Cəmi					
	I	II	III	IV	V=III+IV	VI=(I+II)-V	VII	VIII = V/(I+II)	IX=IV/V	X
İcbari:										
İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta	58	8	3	0	3,00	63,00	94,00	0,05	0,00	0,05
Könüllü:										
heyatın ölüm halından sığortası	13	17	10	2	12,00	18,00	29,90	0,40	0,17	0,00
heyatın yaşam sığortası	124	363	368	0	368,00	119,00	2,46	0,76	0,00	0,00

Qeyd:

1. "Əsas sığorta növləri" sütununda icbari sığorta növlərinin və könüllü sığorta növləri üzrə sığorta məhsulunun əsaslandığı könüllü sığorta qaydalarının adı qeyd olunur.

2. "Sığorta ödənişi verilmiş sığorta hadisəsi" dedikdə, zərər məbləğinin pul şəklində ödənilməsi halda pulun ödənilməsi tarix, əmlakın təmiri və ya bərpası heyata keçirildiyi halda əmlakın zərərçəkmişə təhvil verildiyi tarix, zərərin aradan qaldırılması üçün sığortalıya (sığorta olunana və ya faydalanan şəxsə) xidmətlərin göstərildiyi halda isə xidmətin göstərildiyi tarix əsas götürülür.

3. VII sütunundakı göstərici aşağıdakı qaydada hesablanır:

$$HTM=HT/HS$$

HTM - sığorta hadisələrinin ortalam tənzimlənmə müddəti

HT - sığorta hadisələrinin sığortaçıya bildirilmə tarixləri ilə onların tənzimləndiyi tarixlər arasında yaranan gün fərqlərinin cəmi

HS - rüb (il) ərzində tənzimlənmiş sığorta hadisələrinin sayı

4. VIII sütunundakı göstərici aşağıdakı qaydada hesablanır:

$$HT\Theta=HS/(THS+BHS)$$

HTΘ - sığorta hadisələrinin tənzimlənmə əmsalı

HS - rüb (il) ərzində tənzimlənmiş sığorta hadisələrinin sayı

THS - rübün (ilin) əvvəlinə tənzimlənməmiş sığorta hadisələrinin sayı

BHS - rüb (il) ərzində baş vermiş sığorta hadisələrinin sayı

5. IX sütunundakı göstərici aşağıdakı qaydada hesablanır:

$$I\Theta=IHS/BHS$$

IΘ - sığorta ödənişinin verilməsindən imtina əmsalı

IHS - rüb (il) ərzində sığorta ödənişindən imtinaların sayı

BHS - rüb (il) ərzində tənzimlənmiş sığorta hadisələrinin sayı

6. X sütunundakı göstərici aşağıdakı qaydada hesablanır:


$$SM\Theta=SM/BHS$$

SMΘ - rüb (il) ərzində bərsində məhkəmə işi davam edən sığorta hadisələrinin əmsalı

SM - sığortaçıların arasında irəli sürülən qarşılıqlı subroqasiya tələbləri istisna olmaqla, rüb (il) ərzində sığortaçıya qarşı qaldırılmış iddialar üzrə məhkəmə işi davam edən sığorta hadisələrinin sayı

BHS - son 1 il ərzində baş vermiş sığorta hadisələrinin sayı

İdarə Heyətinin Sədri



Əliyev Azər Əmiraslan oğlu

Baş maliyyə inzibətçisi



Əliyev Azər Əmiraslan oğlu

Hesabatın yerləşdirilmə tarixi:

26.01.2026